

RAİFƏ SALMANOVA

Naxçıvan Dövlət Universiteti

E-mail: Vuqar69@mail.ru

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YAYILAN *DACTYLORHIZA NECK. EX NEVSKI* – SƏHLƏBOTU CİNSİNİN BIOLOJİ VƏ FİTOSENOLOJİ XÜSUSİYYƏTLƏRİ

Məqalədə, Səhləbkimilər – Orchidaceae Juss. fəsiləsinə daxil olan Dactylorhiza Neck. ex Nevesi – Səhləbotu cinsinə daxil olan növlərin sistematiq vəziyyəti, bioloji və fitosenoloji xüsusiyyətləri təqdim edilmişdir.

Açar sözlər: *Orchidaceae, səhləbotu, səhləb, bioloji xüsusiyyətlər, fitosenoz.*

Azərbaycan Respublikası ərazisində 5000-dən çox ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycan florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngin olub, Qafqazda bitən bitki növlərinin ümumi miqdarının təqribən 66%-ni təşkil edir. Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarang olması, onun fiziki-coğrafi və təbii-tarixi şəraitinin müxtəlifliyi və həmcinin uzaq floristik sahələrin təsiri altında formalışmış mürəkkəb tarixi ilə əlaqədardır.

Naxçıvan Muxtar Respublikasında da 3021 ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitki növü yayılmışdır ki, bu da Azərbaycan Respublikası florasının 60%-dən çoxunu təşkil edir. Ərazidə mövcud fəsilələrdən ən ənənlilərləndən biri də *Orchidaceae* Juss. – Səhləbkimilərdir.

Səhləbkimilər – *Orchidaceae* fəsiləsinə daxil olan cinslərdən biri də *Dactylorhiza Neck. ex Nevesi* – Səhləbotudur. Səhləbotu cinsinin nümayəndələri də özünəməxsus gözəlliyi və yayılma arealına görə başqa cinslərdən fərqlənir. Səhləbotu cinsinə daxil olan növlər çoxilik ot bitkiləridir. Gövdəsinin orta hündürlüyü 10-50 sm arasında dəyişir. Yarpaqları geniş, yaxud xətti geniş neşər şəklində olur. Çiçəkləri sarı və ya həməvşəyi rəngdə olub, uzun sünbülşəkilli hamşıçığ formasındadır. Çiçəkləmə dövrü aprel ayından avqust ayına qədər davam edir.

Materiallar və metodika. Məqalə uzun müddət Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqata əsasən tərtib edilmişdir. Tədqiqat materialı olaraq muxtar respublika ərazisindəki müxtəlif biotoplarda yayılan *Dactylorhiza Neck. ex Nevesi* – Səhləbotu cinsinin növləri götürülmüşdür. İlkin olaraq muxtar respublika ərazisində müxtəlif illərdə tədqiqat aparmış tədqiqatçıların əsərlərindən, "Flora Azərbaydjana" kitabında sistemləşdirilmiş materiallardan, Euro+Med PlantBase – Avro-Aralıq dənizi bitki müxtəlifliyinin informasiya resursu bazasından istifadə edilmişdir.

Bundan başqa muxtar respublikada müxtəlif illərdə biologiya sahəsində çalışan tədqiqatçıların topladığı herbari materiallarından, AMEA Naxçıvan Böləmisi Bioressurslar İnstitutunun Herbari fondundan istifadə edilmişdir.

Nəticə və müzakirələr. Ədəbiyyat məlumatları, herbari nümunələri və digər araşdırma məlumatları məlum olmuşdur ki, muxtar respublika ərazisində Səhləbotu cinsinin 7 növü yayılmışdır. Səhləbə fasılısı bükilərinin əksəriyyəti dekorativ əhəmiyyət kəsb etməklə hamisi qorunmağa layiqdir.

Aşkar edilan növlərin içarısında *Dactylorhiza flavescens* və *Dactylorhiza meroven-sis* növlərinin daha çox yayıldığı müşahidə edilmişdir. Aparılan tədqiqatlar nəticəsində Türkiyə üçün endemik sayılan *Dactylorhiza chuhensis* növünün Naxçıvanda da yayıldığı aşkar edilmişdir. Tədqiqatın nəticəsi olaraq Naxçıvan flora üçün *Dactylorhiza Neck. ex Nevski* cinsinin növləri yenidən tərtib edilmişdir.

Europa+Med PlantBase – Avro-Aralıq dənizi bitki müxtəlifliyinin informasiya resuru bütün regional və milli floralarından alınan ən yeni informasiyaları qeymətləndirir. *Dactylorhiza Neck. ex Nevski* – Səhləbotu cinsinin 33 növünün olduğunu müəyyənləşdirmişdir [10]. Aparıldığı tədqiqatlara və bu mənbəyə asaslanaraq Naxçıvan Muxtar Respublikasında yayılan *Dactylorhiza Neck. ex Nevski* – Səhləbotu cinsinin növlərini aşağıdakı kimi vermək olar:

1. Kotonika səhləbotu – *Dactylorhiza cataonica* (H.Fleischm)
2. Kögəlişli səhləbotu – *Dactylorhiza merovensis* (Kar. et. Kir.) Nevski
3. Sarımtıl səhləbotu – *Dactylorhiza romana* (Sebast.) Soó
 - Sinonimləri: *Dactylorhiza flavescens* (K.Koch) Holub
 - Sinonimləri: *Dactylorhiza romana subsp. *georgica** (Klinge) Soó ex Renz & Taubenheim
4. Kütyarpaq səhləbotu – *Dactylorhiza urvilleana* (Steud.) H. Baumann & Künkele
 - Sinonimi: Qohum səhləbotu – *Dactylorhiza Affinis* (C.Koch) Aver
 - 5. Sanasunit səhləbotu – *Dactylorhiza salina* (Turcz. ex Lindl.) Soy
 - 6. Gürçü səhləbotu – *Dactylorhiza iberica* (M.Bieb. ex Willd.) Soó
 - 7. Gövdəli səhləbotu – *Dactylorhiza umbrosa* (Kar. & Kir.) Nevski
 - Sinonimləri: *Dactylorhiza chuhensis* Renz & Taubenheim
 - Sinonimləri: *Dactylorhiza umbrosa* var. *chuhensis* (Renz & Taubenheim) Kreutz.

Kotonika səhləbotu – *Dactylorhiza cataonica* (H.Fleischm)

Gövdə 40-80 sm hündürlüyündədir. Çiçəkaltıqları çiçəklərdən qıсадır. Yarpaqlar uzunsov yumurta şəklindədir. Çiçəkyanlığı yarpaqcıqları üçbucaq neştar şəklindədir. Dodaq dayırmışmış üzərkən şəklində, dişli, dalğalı oyuqludur, bəzən yelpazə kimi qatlaşmışdır, bütün və ya aydın olmayan halda dilimlidir. Mahmız 7-10 mm uzunluqda olub, dodaqdan çox qisa və çiçəkyanlıq qırımızı rəngdədir. Naxçıvan Muxtar Respublikasının çəmən və dağətəyi zonalarında yayılmışdır.

Kögəlişli səhləbotu – *Dactylorhiza merovensis* (Kar. et. Kir.) Nevski.

Çoxillikli bitkidir. Kökümsovı 3-6 böülümlü olub, 6-7 mm uzunluğunda və 8-10 mm enindədir. Gövdə kifayət qədər qalın və içibos. 30-50 sm hündürlükdedir. Yarpaqları 6-7 əddədir. Aşağı yarpaqları 7-10 sm uzunluğunda və 2-5 sm enində, yuxarı yarpaqlar isə sıvı olub, sünbülinə asasına çatır. Ləkəsiz və uzunsov xətti-neştarə oxşardır. Sünbüllü six, çoxçəkli, çiçəkaltıqları yaşıl və ya çəhrayı boyanmış, ensiz neştarə oxşardır. Aşağıdakılar çiçəklərə bərabərdir və ya bir az onlardan böyükdür. Çiçəklər çəhrayı-fırfırdır. Çiçək ətrafinın orta xarici yarpağı və 2 yan daxili yarpaqcıq dəbilqə əmələ gətirirlər, xarici yarpaqcıqlar yumurtasəkilli-neştarə oxşardır, orta yarpaqcıq çökükdür, yan yarpaqcıqlar tərəfləri qeyri bərabərdir, dodaq ümumi şəkildə geniş – rombşəkilli girdədir. [4, s. 227-258; 7, s. 152-154]. Yumurtalıq altdır, əyilmisdir. Vegetativ dövrü iyun-iyul aylarına düşür. Bu müddədə çiçəklər və toxum verir. Geofit bəzək bitkisidir. Kseromezofitdir. Naxçıvan Muxtar Respublikasının dağətəyi zonalarında geniş yayılmışdır.

Sarasunit səhləbotu – *Dactylorhiza salina* (Turcz. ex Lindl.) Soó

Çoxillikli bitkidir. Kökümsovı 3-4 böülümlü olub, 6-7 mm uzunluqda və 8-10 mm enindədir. Gövdə kifayət qədər qalın və içibos. 15-35 sm hündürlükdedir. Yarpaqları 4-7 əddədir, gövdənin qaidəsində yerləşmişdir, qaidəsindən çox daralmışdır. Aşağı yarpaqları 4-10 sm uzunluğunda və 1,5-3,5 sm enində, yuxarı yarpaqlar isə ensiz və itidir, ləkəsiz və uzunsov neştarə oxşardır. Çiçəklər çoxçəkli, sünbüllü, bənövşəyi-fırfır, dodaq soğğun şəkildədir. Çiçəkaltığı küt nestəra oxşardır. Aşağıdakılar çiçəklərdən uzundur. Çiçək yatağının xarici yarpaqcıq və 2 yan daxili yarpaqcıq dəbilqə əmələ gətirirlər, xarici yarpaqcıqlar yumurtasəkilli-neştarə oxşardır, orta yarpaqcıq çökükdür, yan yarpaqcıqlar tərəfləri qeyri bərabərdir, dodaq ümumi şəkildə geniş – rombşəkilli girdədir. [4, s. 227-258; 7, s. 152-154]. Yumurtalıq altdır, əyilmisdir. Vegetativ dövrü iyun-iyul aylarına düşür. Bu müddədə çiçəklər və toxum verir. Geofit bəzək bitkisidir. Kseromezofitdir. Naxçıvan Muxtar Respublikasının dağətəyi zonalarında geniş yayılmışdır.

Sarımtıl səhləbotu – *Dactylorhiza flavescens* (C. Koch) Holub

Sinonimi *Dactylorhiza romana* subsp. *georgica* (Klinge) Soó ex Renz & Taubenheim. *Dactylorhiza flavescens* (C.Koch) Holub – Sarımtıl səhləbotu çoxillikli bitkidir. Kök yumrusu 2-4 böülümlü olub, 3 sm uzunluqdadır. Gövdəsi 15-30 sm hündürlükdadır, qaidəsi 2 pərdəsəkilli qınlı örtülmüşdür. Yarpaqları 5-12 əddər, gövdənin qaidəsində yerləşmişdir, qaidəsindən çox daralmışdır, tərsymurtavarı və ya uzunsov xətti-neştarvarıdır, 8-12 sm uzunluğlu malikdir, kütürd, yuxarıdakılar ensizdir, qısadır, çiçəkçəkli quisə və sixdir, silindirkdir və çoxçəklidir, bəzən tərsymurtavarı olub, 3 sm uzunluqdadır. Ciçəkləri sarımtıl və ya bənövşəyi-çəhrayıdır, bəzən isə ağımtıdır. Dodaq dayırımi-dördükünlüdür, üçböülümlüdür, 5-7 mm uzunluqdadır. Vegetativ dövrü may-iyun aylarına düşür. Bu müddədə çiçəklər və toxum verir. Geofit bəzək bitkisidir. Kseromezofitdir. Aşağı dağ qurşağından subalp yüksəkliyinə qədər rütubəti yerlərdə, meşə və kolluqlarda rast gəlir [3, s. 148; 5, s. 203-210]. Kiçik Asiya-Qafqaz coğrafi areal tipinə daxildir. Culfa rayonunun Xəzindərə, Aracığ dağının cənub-qərb tarşında tək-tək rast gəlinir (şəkil 1).

Ösəsən Naxçıvan Muxtar Respublikasının çəmənlik zonalarında çox geniş yayılmışdır.

Kütyarpaq səhləbotu – *Dactylorhiza urvilleana* (Steud.) H.Baumann & Künkele

Çoxillikli ot bitkisi olub əsasən boyu çox hündür olmur, yərə yapışır, bəzən də bitkilərin hündürlüyü 25-50 sm olur. Yarpaqları 5-6 əddə olur ki, aşağı yarpaqlar yərə yapışmış vəziyyətdədir. Kökü çox dorinə getməyərək təqribən 2-4 sm-a qədər yerləşir. Ciçəkləri sarı bəzən çəhrayı rəngdədir, ovalvari yumurtaya bənzərdir və çiçək sünbüllüy 12 sm-dək olur.

Naxçıvan Muxtar Respublikasının dağətəyi zonalarında geniş yayılmışdır.

Sanasunit səhləbotu – *Dactylorhiza salina* (Turcz. ex Lindl.) Soó

Çoxillikli bitkidir. Kökümsovı 3-4 böülümlü olub, 6-7 mm uzunluqda və 8-10 mm enindədir. Gövdə kifayət qədər qalın və içibos. 15-35 sm hündürlükdedir. Yarpaqları 4-7 əddədir, gövdənin qaidəsində yerləşmişdir, qaidəsindən çox daralmışdır. Aşağı yarpaqları 4-10 sm uzunluğunda və 1,5-3,5 sm enində, yuxarı yarpaqlar isə ensiz və itidir, ləkəsiz və uzunsov neştarə oxşardır. Ciçəklər çoxçəkli, sünbüllü, bənövşəyi-fırfır, dodaq soğğun şəkildədir. Çiçəkaltığı küt nestəra oxşardır. Aşağıdakılar çiçəklərdən uzundur. Ciçək yatağının xarici yarpaqcıq və 2 yan daxili yarpaqcıq dəbilqə əmələ gətirirlər, xarici yarpaqcıqlar yumurtasəkilli-neştarə oxşardır, orta yarpaqcıq çökükdür, yan yarpaqcıqlar tərəfləri qeyri bərabərdir, dodaq ümumi şəkildə geniş – rombşəkilli girdədir. [4, s. 227-258; 7, s. 152-154]. Yumurtalıq altdır, əyilmisdir. Vegetativ dövrü iyun-iyul aylarına düşür. Bu müddədə çiçəklər və toxum verir. Geofit bəzək bitkisidir. Kseromezofitdir. Naxçıvan Muxtar Respublikasının dağətəyi zonalarında geniş yayılmışdır.

Gürçü səhləbotu – *Dactylorhiza iberica* (M.Bieb. ex Willd.) Soó

Çoxillikli bitkidir. Kötükumruları silindrik milə oxşardır. Gövdənin uzunluğu 40-60 sm olur. Yarpaqları iti, ensiz lentvari-lansetşəkillidir, 3-9 mm enindədir. Çiçək grupu uzunsov və kifayət qədər kövrəkdir. Çiçəkaltılığı neştarvari, iti və şısdır, yumurtalıq bərabər və ya ondan uzundur. Ciçəklər çəhrayıdır, dodaqın qırımları ləkəcikləri vardır, qaidəsinə doğru bizvari daralmışdır. Üçlümlüdir, yanlardakı dilimlər dayırımıdır, ortadakı dilim onlara bərabərdir və ya bəzən reduksiyə etmiş olduğu üçün xırda dişcik şəklin-

dədir. Mahmız yumurtalıqdan qısa, bükük, nazik və sıxıdır. Kalium və fosfor baxımından çox zəngindir. *Dactylorhiza iberica* yuxarı dağ zonasının nəm çəmənliliklərində, 13-20° istiliklərdə bitir. Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində aparılan araşdırma nəticəsində seyrək rast galınmışdır.



Şəkil 1. Sarımtıl səhləbotu; 2. Gürcü səhləbotu.

Gövdəli səhləbotu – *Dactylorhiza umbrosa* var. *chuhensis* (Renz & Taubenheim) Kreutz

Sinonimi *Dactylorhiza chuhensis* Renz Taubenheim [10]. *Dactylorhiza umbrosa* var. *chuhensis* (*Dactylorhiza chuhensis* Renz & Taubenheim) Reitans: P.H.Davis (ed.). Fl. Turkey 8: 564 (1984) növü əsasən Asiyadan cənub-qərbində, Türkiyənin şərqində bitdiyi ədəbiyyat məlumatlarında qeyd edilmişdir [6, s. 91]. Bəzi tədqiqatçıların araşdırılmalarında bu növün endemik olduğu göstərilmişdir [9, s. 77-85]. Digər mənbələrə görə isə endemik olmadığı müəyyən edilmişdir [9, s. 77-85]. Tərəsimizdən aparılan tədqiqatlar nəticəsində Culfa rayonunun Başkənd ərazisində, Dəmirli dağda, Başkənd çayının sahilində və Ərəfsə kəndində, Ərəfsə çayının sahilində Gövdəli səhləbotu növünün yayıldığı müəyyən edilmişdir.

ƏDƏBİYYAT

1. Salmanova R. Naxçıvan Muxtar Respublikası ərazisində Səhləbkimilər fəsiləsinin öyrənilmə tarixi // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, № 8 (64), 2014, s. 28-31.
2. Talibov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikasının Qırımızı kitabı (*Ali sporlu, çılpaqtıxumlu və örtülütoxumlu bitkilər*). 2 c., Naxçıvan: Əcəmi, 2010, 676 s.
3. Vahrameeva M.G. v.dr. Orxidei нашей страны. Москва, 1991, 221 c.
4. Grossheim A.A. Flora Kavkaza. T. II, Bakı: AzFAN SSSR, 1940, 284 c.
5. Zernov A.S. Flora Severo-Zapadnogo Kavkaza. Москва: Tovarishchestvo nauchnykh izdaniy KMK, 2006, 664 c.
6. Konспект flory Kavkaza. T. II, Spb.: Izdatelstvo S.-Peterburgskogo Universiteta, 2006, 466 c.
7. Pereborova E.A. Orxidnye Severo-Zapadnogo Kavkaza. Москва, 2002, 254 c.

8. Талыбов Т.Г., Салманова Р.К. *Dactylorhiza umbrosa* var. *chuhensis* – новый вид для флоры Нахчыванской Автономной Республики // Современная наука: актуальные проблемы теории и практики. Естественные и технические науки. Москва, 2017, № 10 (октябрь), с. 10-12.

9. Dalar A., Guo Y., Esim N., Bengu A.S., Konczak I. Health attributes of an endemic orchid from Eastern Anatolia, *Dactylorhiza chuhensis* Renz&Taub.– *in vitro* investigations // Journal of Herbal Medicine, 2015, v. 5, issue 2, June, pp. 77-85.

10. <http://www.bizimbitkiler.org.tr/v2/hiyerarsi.php?c=Dactylorhiza>.
11. <http://www2.bgbm.org/herbarium/default.cfm>.

Раифа Салманова

БИОЛОГИЧЕСКИЕ И ФИТОЦЕНОТИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ РОДА ПАЛЬЧАТОКОРЕННИКА (*DACTYLORHIZA* NECK. EX NEVSKI) РАСПРОСТРАНЕННОГО В НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКЕ

В этой статье представлены систематические особенности, биологические и фитоценологические характеристики видов, входящих в состав рода пальчатокоренника *Dactylorhiza* Neck. ex Neveski семейства *Orchidaceae*.

Ключевые слова: *Orchidaceae*, пальчатокоренник, ятрышник, биологические характеристики, фитоценоз.

Raifa Salmanova

BIOLOGICAL AND PHYTOCENOTIC CHARACTERISTICS OF THE *DACTYLORHIZA* NECK. EX NEVSKI GENUS COMMON IN THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

This paper presents systematic, biological and phytocenological characteristics of the species that form part of the genus *Dactylorhiza* Neck. ex Neveski family of *Orchidaceae*.

Keywords: *Orchidaceae*, *Dactylorhiza*, *Orchis*, biological characteristics, phytocenosis.

(Biologiya üzrə elmlər doktoru, professor Əliyar İbrahimov tərəfindən təqdim edilmişdir)